



İŞGÜZAR SƏFƏR

Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı və universitetin İctimai əlaqələr və media üzrə direktoru Ələvsət Əmirbəyli yanvarın 26-dan fevralın 1-dək Türkiyə Cümhuriyyətində işgüzar səfərdə oldular.

(Ardı səh.14-də)



İSRAİL DİPLOMATLARI “XƏZƏR” DƏ



Yanvarın 16-da İsrailin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Rafael Harpaz, səfirliyin ikinci katibi Ronen Krausz Xəzər Universitetində olub, universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri

professor Hamlet İsxanlı ilə görüşdülər. Görüşdə Azərbaycan və İsrail universitetləri arasında əməkdaşlıq və mütəxəssis mübadiləsi, “Xəzər”də texnoparkın yaradılmasında İsrail mütəxəssislərinin dəstəyi və digər məsələlər müzakirə olundu.

“ŞAĞIRD NAILİYYƏTLƏRİNİN QIYMƏTLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA DƏYİRMİ MASA



Yanvarın 16-da Xəzər Universiteti Təhsil fakültəsinin təşkilatçılığı ilə universitetdə “Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün qərarların qəbul edilməsində qiymətləndirmə nəticələrindən istifadə üzrə təlim” layihəsinə hazırlıq xarakteri daşıyan dəyirmi masa keçirildi.

Tədbirdə universitetin təsisçisi Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı, prorektorlar, dekanlar, departament müdirləri, “Dünya” məktəbinin direktoru, eləcə də

Təhsil problemləri institutunun bir qrup əməkdaşı, Bakı şəhərinin bir sıra məktəblərinin direktorları iştirak edirdilər. Tədbiri giriş sözü ilə H. İsxanlı açdı. “Dünya” məktəbinin direktoru Mərufə Mə-dətli və Təhsil fakültəsinin dekanı Elza Səmədova çıxış etdilər.

Sonra şagird nailiyyətlərinin qiymətləndirilməsi barəsində təhsil ekspertləri və məktəb direktorları arasında sorğu keçirildi və müzakirələr aparıldı.

New
BakuPost QƏZETİNİN
ƏMƏKDAŞIMIZLA MÜSAHİBƏSİ

“New Baku Post” qəzetinin 30 yanvar 2013-cü il tarixli nömrəsində Xəzər Universitetinin əməkdaşı, doktorantura tələbəsi Marta Lauri ilə müsahibə dərc olunmuşdur. Müsahibədə xarici vətəndaş olan M. Laurinin Azərbaycan dilində səliss danışması, saz çalması və adət-ənənələrimizi öyrənməsindən söhbət açılır. Məqaləni bu linkdə oxuya bilərsiniz: <http://bakupost.az/images/eqazet/93/pdf1710.pdf>



TEXNOPARKLARIN YARADILMASI İLƏ BAĞLI GÖRÜŞ



Yanvarın 17-də Xəzər Universitetində keçirilən görüşdə Azərbaycanda ali təhsil müəssisələrində texnoparkların yaradılması ilə bağlı məsələlər müzakirə olundu. Görüşdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyuqlar Şurasının sədri, professor Hamlet İ saxanlı, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar

Şahgəldiyev, İnsan resursları departamentinin müdiri Ülker İsayeva, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Siyavuş Azakov, Kompüter elmləri departamentinin müdiri Leyla Muradxanlı və digər əməkdaşlar, eləcə də Sumqayıt Dövlət Universitetinin, Neft Akademiyasının və Texniki Universitetin nümayəndələri iştirak edirdilər.

VATERLOO UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI İLƏ MARAQLI MÜZAKİRƏ

Yanvarın 18-də Xəzər Universitetində Waterloo Universitetinin nümayəndələri ilə görüş keçirildi. Görüşdə Direktorlar və Qəyyuqlar Şurasının sədri, professor Hamlet İ saxanlı, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Magistratura, doktorantura və elmi işlər bölməsinin müdiri Eldar Şahgəldiyev, İctimaiyyətlə əlaqələr və media üzrə direktor Ələvsət Əmirbəyli, departament müdirləri, əməkdaşlar və universitetin doktorantları iştirak edirdilər. "Azərbaycanda milli kinonun istehsalı və rolu", "Azərbaycan qadın liderliyi: qaçqın və məcburi köçkün icmaları və ümumi əhali arasında qadınların rolunun müqayisəsi", "Bakıda Azərbaycan milli kimlik və mədəniyyət məhsullarının istehsalı" və s. mövzular müzakirə olundu.



**“FİRTİNA”
FİLMİNƏ
BAXIŞ**



Fevralın 18-də Xəzər Universitetinin Neftçilər Kampusundakı “Mərmər salon”da Niderland Krallığının səfirliyi tərəfindən “Fırtına” filminin təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı açaraq, krallığın səfirini və tələbələrini salamladı. Filmlə bağlı

çıxış edən səfir Aryen Uytterlind “Fırtına” filminin yaranması səbəbləri haqqında tamaşaçılara məlumat verdi. O, əməkdaşlara və tələbələrə filmə göstərdikləri maraq üçün əvvəlcədən təşəkkürünü bildirdi. Filmin tamaşasından sonra çay süfrəsi ətrafında müzakirələr aparıldı və xatirə şəkilləri çəkildi.



ŞİRKƏTİNDƏ GÖRÜŞ



Fevralın 14-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsxanlı Akkord Sənaye -Tikinti İnvestisiya Korporasiyasında olub, “Akkord” Direktorlar Şurasının sədri - baş direktor Xaqani Quluzadə, İcraçı direktor Göksel Aybek, İcraçı direktorun müavini Elçin Bədəlov və digər məsul şəxslərlə görüşdü. O, universitet-sənaye münasibətləri, bu sahədə Amerika, Avropa və Uzaq Şərq (Çin, Yaponiya, Koreya Respublikası və s.) ölkələrində qazanılmış təcrübədən danışdı. Xəzər Universitetinin bu işdə əldə etdiyi uğurlar

haqqında söhbət etdi, “Akkord” şirkəti ilə Xəzər Universiteti arasında hər iki tərəf üçün maraqlı və faydalı ola biləcək işbirliyi ideyalarını irəli sürdü. Sonra şirkət haqqında film nümayiş etdirildi, şirkətin fəaliyyəti haqqında ətraflı təqdimat verildi. Direktorlar Şurasının üzvləri şirkətin Xəzər Universiteti ilə əlaqələrinə böyük əhəmiyyət verdiklərini söylədilər. Yaxın zamanlarda görüşlərin davam etməsi və müəyyən edilmiş sahələrdə iş birliyinə başlamaq qərarı alındı.

“XƏZƏR”İN
ƏMƏKDAŞI

BEYNƏLXALQ TƏLİMDƏ



Yanvarın 22-25-də Britaniya Konsulluğunun Ali Təhsilin beynəlmilləşdirilməsi layihəsi çərçivəsində Bakı Dövlət Universitetində müxtəlif universitetlərin beynəlxalq ofislərinin rəhbərlərinin iştirakı ilə "Azərbaycan universitetlərində beynəlxalq ofislərin inkişafı" adlı təlim keçirilib. Xəzər Universitetinin Beynəlxalq tələbə və mütəxəssislər mərkəzinin direktoru Aytən Şadlinskaya 2011-ci ilin aprelində başlayan bu proqramda artıq üçüncü dəfə idi

ki, iştirak edirdi.

Təlimi Böyük Britaniyanın Varvik Universitetinin nümayəndələri Ceyms Kennedi və Vivien Prays aparırdı. Dörd günlük proqram marketing, beynəlxalq tələbələrin inteqrasiyası, universitetin tanınması, nəşrlər, marka və dizayn, Azərbaycanda fəndreyzing və sosial media mövzularını əhatə edirdi. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

XƏZƏR UNİVERSİTETİ
“DÜNYA” MƏKTƏBİNİN

YENİ BİNASININ TİKİNTİSİ SÜRƏTLƏ DAVAM EDİR



Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində Xəzər Universiteti “Dünya” məktəbinin yeni binasının təməlqoyma mərasimi keçən il oktyabrın 6-da olmuşdu. İnşaatçılar vədlərinə əməl edərək, binanın tikintisini sürətlə davam etdirirlər. Şəkildə görüldüyü kimi, məktəbin binasının əsas korpusunun dörd mərtəbəsi artıq ucaldılmışdır. İnşaatçılara sonrakı işlərində də uğurlar arzulayırıq.



NAXÇIVAN ÖZƏL UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Fevralın 8-də Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucova, Tədris şöbəsinin müdiri Anar Abuzərli, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnarə Əzizəliyeva, Elektron nəzarət şöbəsinin müdiri Rəşad Abbasov və Xarici Dillər kafedrasının müəllimi Anar Yaqubov Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı ilə görüşdülər. Görüşdə Xəzər Universitetinin prorektorları Məhəmməd Nuriyev, Rafiq Əhmədov, İctimai əlaqələr və

media üzrə direktor Əlövsət Əmirbəyli, Təhsil fakültəsinin dekanı Elza Səmədli, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və Beynəlxalq əlaqələr üzrə prorektorun assistenti Maya Muxuradze iştirak etdilər. Görüşdə iki universitet arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Görüşün sonunda akademik və administrativ heyətin mübadiləsi, tələbə mübadiləsi, elmi tədbirlərin keçirilməsi barədə universitetlər arasında müqavilə imzalandı.



ÇİN YENİ İLİNƏ HƏSR OLUNMUŞ TƏDBİR



Fevralın 9-da Çin Xalq Respublikasının Azərbaycandakı Konfutsi Mərkəzinin təşəbbüsü ilə Xəzər Universitetinin "Dünya" konsert salonunda Çin Yeni İlinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri Bakı Dövlət Universitetinin prorektoru, professor Adil Kazımzadə açaraq, universitetin nəzdindəki Konfutsi İnstitutunun fəaliyyətindən danışdı. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsuinq çıxışında 2012-ci ildə ölkəsinin əldə etdiyi uğurlardan söhbət açdı. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru

Lalə Əhmədova da bayram təbriklərini çatdıraraq, Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində təhsilin rolundan danışdı.

Rəsmi hissə başa çatdıqdan sonra musiqili-əyləncəli proqram başlandı. BDU-nun nəzdindəki Konfutsi İnstitutunun tələbələri Çin mahnıları ifa edərək, şeirlər söylədilər, bu ölkənin milli geyimlərini nümayiş etdirdilər. Konsertdə Xəzər Universiteti və Qərb Universitetinin tələbələri də öz məharətlərini göstərdilər.

Konsertin videoçarxına bu linkdə baxa bilərsiniz:
<http://kanal13.tv/?direct=news&id=2145>

TÜRKİYƏNİN MİLLƏT VƏKİLİ “XƏZƏR”DƏ



Fevralın 12-də Türkiyə Böyük Millət Məclisi Xarici əlaqələr komissiyasının üzvü, millət vəkili Sinan Oğan Xəzər Universitetinin qonağı oldu. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı S. Oğanı səmimi qarşıladı. Görüş zamanı hər iki tərəfi maraqlandıran məsələlər müzakirə edildi. Görüşdə millət vəkili mütəvəllim Enver Türkoğlu, Punto şirkətinin nümayəndəsi Sönmez Kılıçlı, universitetimizin İctimai əlaqələr və media üzrə direktoru Ələvsət Əmirbəyli iştirak etdilər.

UNİVERSİTETİMİZİN YENİ NƏŞRİ: “HƏYATIN DASTANI”

Tanınmış şair və publisist Əli Rza Xələflinin “Xəzər Universiteti Nəşriyyatı” tərəfindən buraxılmış bu yeni kitabın tam adı belədir: “Həyatın dastanı. Ədəbi-fəlsəfi düşüncələr. Hamlet İsaخانlının “Ziyarət” poemasının motivləri əsasında”. Adından da bəlli olduğu kimi, kitab Xəzər Universitetinin təsisçisi, şair H. İsaخانlının 2009-cu ildə nəşriyyatımız tərəfindən nəşr olunmuş “Ziyarət” epik-lirik poemasının təsiri ilə yazılmışdır. “Ziyarət” poemasında şair anadan olduğu kəndə səyahətindən doğan zəngin təəssüratlarını qələmə almışdır.

Kitabın redaktoru və ön sözün müəllifi şair-tərcüməçi Hafiz Rüstəmdir. Kitab min nüsxə tirajla nəfis şəkildə çap olunmuşdur.

Əli Rza Xələfli

Həyatın Dastanı

ədəbi-fəlsəfi düşüncələr

Hamlet İsaخانlının
“Ziyarət” poemasının motivləri əsasında





QS ALİ MƏKTƏBLƏRİN DÜNYA ÜZRƏ YENİ REYTINGİNİ AÇIQLAMIŞDIR



2013-cü ilin yanvarında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada tanınması əsas götürülərək, 21 mindən çox ali məktəb, o cümlədən Azərbaycanın ali məktəbləri öyrənilmiş, tədqiq olunmuşdur.

Nəticələrə görə yüksək liqada (ilk 1/3) Azərbaycandan cəmi iki universitet - Qafqaz Universiteti və Xəzər Universiteti yerləşmişdir. Xəzər Universiteti əvvəlki illərdə də dünyanın ən yaxşı 700 universiteti sırasında olmuşdur.

“Webometrics” reytingi 2004-cü ildən elan olunur. Bu reyting tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri - İspaniyanın məşhur Dövlət Elmi-Tədqiqat Mərkəzi (Consejo Superior de Investigac Cientificaciones) aparır.

Keçmiş sovet ölkələri üzrə yüksək liqaya (ilk 1/3) Belarusdan 21, Qazaxıstandan 17, Moldovadan 6, Gürcüstandan 5, Ermənistandan 5, Qırğızıstandan 4 və Özbəkistandan 1 ali məktəb daxil olmuşdur.

ARDNŞ-LƏ ƏLAQƏLƏR GENİŞLƏNİR

Fevralın 15-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlı Xəzər Universitetində SOCAR Foster Wheeler Engineering MMC-nin nümayəndələrini - Baş menecerin 1-ci müavini Arif Quliyevi və Teymur Əliyevi qəbul etdi. Görüşdə Xəzər Universiteti məzunlarının SOCAR Foster Wheeler Engineering MMC-də işə qəbul edilməsi və tələbələrin həmin şirkətdə təcrübə keçmələri üçün işgüzar əlaqələrin daha da genişləndirilməsi, həmçinin, inşaat mühəndisliyi sahəsində də əməkdaşlıq məsələləri müzakirə edildi.

BÖYÜK UĞURU



KARYERA MƏRKƏZİNİN NÖVBƏTİ TƏLİMİ

Fevralın 16-da Xəzər Universiteti Karyera mərkəzi tələbələr üçün Rezume\Cv\motivasiya məktubu yazmaq mövzusunda treninq keçirdi. Təlimçi Private Group şirkətinin əməkdaşı Vəqif Kərimli idi. Tələbələrə Rezume\Cv\motivasiya məktubunun yazılması qaydaları geniş izah edildi və onların sualları cavablandırıldı.



AZƏRBAYCAN JURNALİSTLƏRİ AMERİKADA



Yanvarın 26-dan fevralın 3-ə kimi Azərbaycanda jurnalistikanın tədrisi ilə məşğul olan bir qrup müəllim ABŞ-ın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının Azərbaycan nümayəndəliyi (IREX-Azerbaijan) ilə Birləşmiş Ştatların Cənubi Karolina Universitetinin nəzdindəki WAN-IFRA Newsplex təşkilatının birgə təşkil etdiyi "Media Təqaüdü Proqramı" çərçivəsində üç ştatda (Cənubi Karolina, Şimali Karolina və Corciya) müxtəlif təyinatlı media qurumlarında oldular.

Səfərdə Xəzər Universiteti Jurnalistika departamentinin koordinatoru Cabir Məmmədli də iştirak edirdi. Azərbaycanlı jurnalistlər bir sıra media qurumların-

dan əlavə Cənubi Karolina Universitetində CNN-in Baş ofisində də (Atlanta şəhəri /Corciya ştatı) oldular.

Səfərdən məqsəd ABŞ universitetlərində KİV təhsilini, yeni texnologiyaların mediyaya tətbiqini, sosial şəbəkələrdən, multimedia imkanlarından istifadənin üstünlüklərini və qüsurlarını və s. təcrübədə müşahidə etmək idi.

Yerli qəzetlərdən biri – "The Shelby Star" Azərbaycandan olan nümayəndə heyəti haqqında xəbər yaymışdır:

www.shelbystar.com/news/local/journalists-from-azerbaijan-visit-the-star-1.86888

MÜƏLLİMLƏRİMİZİN STRASBURQ UĞURU

Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi əsasında Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində fevralın 9-da Strasburqda sərgi və konsert təşkil olunmuşdur. Sərgidə universitetimizin müəllimi Vüqar Xudaverdiyevin əl işlərindən ibarət zərgərlik məmulatları nümayiş olunmuşdur.

Həmin gün Strasburqun məşhur "Musiqi sarayı"nda Azərbaycanın xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konsertində isə müəllimimiz, əməkdar artist Anar Şuşalı da çıxış etmişdir. Müəllimlərimizə yeni uğurlar arzulayırıq.



XƏZƏR UNİVERSİTETİ HAZIRLIQ MƏRKƏZİNİN MƏKTƏBLƏRDƏ TƏQDİMATI DAVAM EDİR



Xəzər Universiteti Hazırlıq Mərkəzinin (XUHM) işçi heyəti yanvarın 28-də Bakının Xətai rayonundakı 171, yanvarın 29-da 204, yanvarın 30-da 221, fevralın 1-də 191, fevralın 4-də 245, sayılı orta məktəblərdə olmuşdur. XUHM direktoru Emin Rüstəmov sonra müəllim və şagird kollektivlərinin iştirakı ilə keçirilən görüş-

lərdə universitetin hazırlıq mərkəzinin geniş təqdimatını keçirmişdir. Görüşlərdə iştirak edən şagirdlərə XUHM haqqında broşürlər paylanmışdır. Görüşlərin nəticəsi olaraq XUHM-in fəaliyyəti məktəb kollektivlərində və şagirdlərdə böyük maraq doğurmuşdur. Hər bir görüşdə şagirdləri maraqlandıran suallar da cavablandırılmışdır.



AZERBAIJANI 21ST CENTURY ENGLISH TEACHER SEMINAR

*By Joel Robbins,
Peace Corps Volunteer at Khazar University*



A four-day seminar, titled “Azerbaijani 21st Century English Teacher,” was conducted at Khazar University for Department of English and Literature instructors.

Two groups of approximately nine teachers per group met on alternating days from January 22 through February 1, which fits into the time frame between final exams and the start of the second semester.

Attendees participated in seminar discussions; projects and activities concerning classroom management; lesson, project and simulation design; interactive and communicative methodology; student assessment using rubrics; enrichment initiatives; employment of incentives; and maximizing time on task.

Joel Robbins, American Peace Corps Response Volunteer at Khazar University, conducted the three-hour sessions. Calvin Tiessen, English and Literature Department Chair, promoted, participated in and assisted with the seminar.

Participants included: Aygun Mammadova, Ayten Mammadova, Barbara Stroo, Elif Tuylu, Gulnaz Hajiyeve, Gunel Gasimova, Gunel Mammadova, Jala Huseynova, Jamala Mammadova, Jeyhun Kerimov, Khalida Gasimova, Khayala

Panahova, Thurman Mammadova, Konul Huseynova, Leyla Rahimova, Minara Farzaliyeva, Naila Gasimova, Nubar Mammadova, Rima Mammadova, Samira Hacizadeh, Turkan Abdullayeva and Zamira Veliyeva, Aliya Guliyeva.

Jala Huseynova stated about the sessions: “Why can't they be longer? Make them five hours. I am learning so much.” Aygun Mammadova was pleased to hear from seminar participants about different techniques concerning how to handle student homework. A teacher of advanced English classes, Jeyhun Kerimov, was glad of the review work on Bloom's Taxonomy, which he believes will be beneficial to consult when designing lessons for his students.

Mr. Robbins has more than 40 years of experience in education, including high school, continuing education and college instruction. During his two-year Peace Corps service in Shaki, he taught at Shaki Pedagogical Technicum, conducted classes at Shaki University and presented at local and national AZETA meetings and conferences.

During the final day, participants who attended a majority of the sessions received seminar certificates from Mr. Tiessen.



NİZAMİ RAYONUNUN MƏKTƏBLİLƏRİ İLƏ GÖRÜŞ

Fevralın 14-də Xəzər Universitetində Bakının Nizami rayonunda yerləşən məktəblərin X-XI sinif şagirdləri ilə görüş keçirildi. Görüşü universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli açaraq, çıxış üçün sözü universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaخانlıya verdi. H.İsaخانlı məktəbliləri və onların müəllimlərini salamlayaraq, müasir dövrdə universitetlərin rolu haqqında geniş məruzə etdi.

Universitetin Qəbul və tələbə şöbəsinin müdiri İsaخان İsaخانlı mövcud ixtisaslar, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi departamentinin müdiri Nuru Səfərov müvafiq fənlərin tədrisindən, Neft mühəndisliyi departamentinin müdiri Qəşəm Zeynalov müasir dünyada təbii sərvətlərin çıxarılmasında istifadə edilən son metodlardan, İnternet institutunun direktoru Rəşad Əliyev informasiya texnologiyalarının getdikcə üstün mövqə qazanmasından, Hazırlıq mərkəzinin direktoru Emin Rüstəmov mərkəzin fəaliyyətindən

geniş bəhs etdilər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsmayılova maraqlı görüş üçün universitetin rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirdi. Sonda H. İsaخانlı şagirdlərə gələcək işlərində uğurlar arzuladı və onlarla xatirə şəkilləri çəkirdi.





“DÜNYA” MƏKTƏBİ



“Xəzər Xəbər” dərgisinin “Dünya” məktəbi üçün əlavəsi

*Materialları “Dünya” məktəbinin müəllimi
Mədinə Karahan çapa hazırlamışdır*



“DÜNYA” MƏKTƏBİNDƏ XARİCİ DİLLƏR AYLIĞI



Bu il fevral ayı “Dünya” məktəbində xarici dillər aylığı kimi qeyd olunur. Ötən illərdə olduğu kimi, bu il də məktəbin müəllim və şagird kollektivi ingilis dili ilə bağlı təşkil olunan tədbirlərdə fəal iştirak edirlər. Bu ay üçün nəzərdə tutulan tədbirlər planına əsasən ibtidai siniflər üçün yanılmac, yuxarı sinif şagirdləri üçün şeir müsabiqələri keçirilir. Bundan başqa, şagirdlər fevral ayında anadan olan məşhur

insanların həyat və yaradıcılıqları haqqında məlumat da hazırlayırlar. Fevral ayının 15-də “İnternet və onun təsiri” mövzusunda təşkil olunan debat şagirdlərin xüsusi marağına səbəb olub. Fevral ayının 26-da keçirilmiş tədbir isə Xocalı faciəsinə həsr olunmuşdur. Tədbirdə şagirdlər ingilis dilində hazırladıkları təqdimatları nümayiş etdirmişlər.

YENİ LAYİHƏYƏ START VERİLDİ



“Dünya” məktəbində yeni bir layihəyə - “Ümumtəhsil məktəblərində ingilis dili tədrisinin təkmilləşdirilməsi yolları” adlı layihəyə start verildi. Bu layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bəyənilir və dəstəklənir. Fevral ayının 5-də Dünya məktəbində layihənin üzvləri ilə görüş keçirildi. Qaçqın və məcburi köçkün məktəbləri üçün nəzərdə tutulan bu layihəyə Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl ümumtəhsil orta məktəblərindən 24 müəllim dəvət olunmuşdu. Onlar əvvəlcə məktəblə tanış oldular. “Dünya” məktəbi haqqında kiçik bir film də nümayiş etdirildi.

Sonra Mədəni kütləvi tədbirlər üzrə bədii rəhbər Mədinə Karahan “Dünya” məktəbində ingilis dilinin tədrisi metodları və layihənin məqsədi haqqında geniş məlumat verdi. İştirakçılar layihənin maddələri və şərtləri haqqında məlumatlandıqdan sonra məktəbin İKT üzrə müəllimi Leyla Ömərova müəllimlərə ingilis dilinin tədrisinin kompüterlə əlaqəsi və ümumilikdə İKT sisteminin mükəmməlliyinin ingilis dilinin tədrisində elektron resurslardan istifadəyə geniş imkanlar yaratması haqqında məlumat verdi.



SHAPING A NEW WORLD, MAKING A DIFFERENCE



The implementation process of the IB Diploma programme in local schools is quite challenging. The students with national curriculum backgrounds find the IB a difficult task as they have to study in a language other than their own. Many students feel cut off from the system that seems to favour native English speakers. They feel that first-language students have more power than second-language students.

English is more widely studied as a second language than any other. The growth of English as a universal skill, in fact, increased the importance of learning other languages.

We started to offer extra languages at Dunya IB School. Besides these languages, we offer Azeri A1 which is a special request language. There are reasons to support both children's mother tongue and second languages. If you tell a child to leave their native language at the door, you give them a clear message that their important part is not valued. Students who are cut off from their mother language are isolated from their culture, heritage and even their family. Learning another language doesn't have to intend losing their own language.

The students, at our IB School are taught in English except Azeri A1, and they get a bilingual diploma at the end of their IB Diploma Programme. The maintenance of the mother tongue helps the IB students to understand a second language and culture.

*Rena Hasanova,
IB coordinator
Dunya IB School*

ONLARLA TANIŞ OLUN !



Ayla



Firuzə

Müəllimlik peşəsi şərəfli peşədir, onun öz çətinlikləri və zövq verən tərəfləri çoxdur. Hər bir müəllim sinfə daxil olduqda, bir-birindən fərqli uşaqlarla üz-üzə gəlir.

“Dünya” məktəbinin şagirdləri zəngin potensial imkanlara, bilik və bacarıqlara malik savadlı Azərbaycan gəncləri kimi yetişirlər. Bunun üçün biz müəllimlər əlimizdən gələni əsirgəmirik.

Sizə məktəbin nizam- intizam qaydalarına ciddi əməl etdiyinə görə mükafatlandırılan siniflərdən biri olan 3^ü sinfi haqqında danışmaq istəyirəm. Dərs dediyim müddətdə bu sinif məni hər dəfə təəccübləndirir. Şagirdlər həm dərslərinə yaxşı hazırlaşır, həm də öz qabiliyyət və bacarıqlarını nümayiş etdirməklə əlavə vərdislərə də yiyələnirlər.

Gəlin bu balaca dostlardan bir neçəsi ilə tanış olaq :

Fərid Nəsimov sinif əlaçısıdır, eyni zamanda, musiqi təhsili alır, gözəl skripka çalır. Çox ağıllı, sakit təbiətli oğlandır. İctimai işlərdə də məharətini göstərir.

Ayla Rəcəbova da sinif əlaçısıdır, gözəl yazı bacarığına malikdir. Düşündürücü hekayələrini mən də oxuyub bəyənirəm. Bunlarla yanaşı, piano təhsili də alır.

Firuzə Mahmudova isə dərslərindən əlavə rəqslə məşğul olur. Məktəbimizin tədbirlərində öz rəqsləri ilə hamını valeh edir.

Röya Yusifli gənc rəssamdır, bir sərgisi keçirilib, birinin də keçirilməsi gözlənilir. Hər kəsi həmin sərgidə iştirak etməyə dəvət edir.

Bunlar mənim dərs dediyim şagirdlərdən bir neçəsidir. Sayları çoxdur, yazmaqla bitməz. Gərək, özünüz gəlib tanış olasınız. Ünvanımız belədir: Xəzər Universiteti “Dünya” məktəbi!

*Cəlalə İbrahimova,
Dünya məktəbinin müəllimi*



Röya



Fərid